

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN

HACİFƏXRƏDDİN SƏFƏRLİ

14 İYUL 1969-CU İL – AZƏRBAYCANI İNKİŞAFA VƏ TƏRƏQQİYƏ APARAN YOLUN BAŞLANDIĞI TARİX

Məqalədə ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətinin birinci dövründəki fəaliyyətindən bahs edilir. Qeyd olunur ki, 14 iyul 1969-cu ildə Azərbaycan KP Mərkəzi Komitəsinin birinci katibi seçilmiş Heydər Əliyevin uparlığı məqsədyönlü siyaset nticəsində Azərbaycan geridə qalmış aqrar ölkədən inkişaf etmiş əmək və kənd təsərrüfatı ölkəsinə, əmək, təhsil və mədəniyyət mərkəzinə çevrildi. Güclü kadr potensialı yaradıldı. Nəticədə uğurlu siyaset nticəsində inkişaf seviyyəsinə görə 15 müttəfiq respublika içərisində ön sıraya keçən Azərbaycan, SSRİ döşdərək müstaqilliyə hazır olan iki respublikadan birincə çevrildi.

Acar sözər: Azərbaycan, Nazırvar, hakimiyyət, əmək, kənd təsərrüfatı, mədəniyyət, inkişaf.

Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi tamam olan, bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi Sərəncamı ilə “Heydər Əliyev ili” elan edilən 2023-cü il, həm də bu görkəmli şəxsiyyətin hayatı və fəaliyyətinin başqa bir möqüm ilə də diqqəti cəlb edir. Bu il həm də görkəmli dövlət xadımı Heydər Əliyevin Azərbaycanda ilk dəfə hakimiyyətə gələşinin 54 il təmam olur. Düz 54 il bundan əvvəl, 14 iyul 1969-cu ildə Azərbaycan Sovet Sosialist Respublikasının höyətində bütün ölkənin sonrakı tarixində çox mühüm dəyişikliklərə gətirib çıxaran böyük siyasi-tarixi şəhəriyyətə malik olan bir hadisə baş verdi: Azərbaycan KP MK-nin 1969-cu ilin iyul plenumunda öz fəaliyyəti ilə XX yüzilliyin sonlarında Azərbaycan xalqının ümummilli liderinə çevrilən Heydər Əlirza oğlu Əliyev Mərkəzi Komitəsinin birinci katibi və büro üzvü seçildi. Bu zaman Azərbaycan Respublikası özünün çox çətin günlərini yaşıyındı. Azərbaycan SSR SSRİ-yə daxil olan 15 müttəfiq respublikanın sıralanmasında axıncı yerləndən birində qərarlaşmışdı. Ölkədə özbaşınlıq, hərə-mərcilik baş ahh gedirdi. Əhalinin sosial vəziyyəti çox ağır və aşağı idi, insanlar kasib vəziyyətdə yaşıyirdi. Rusiya tarixçisi Roy Medvedevin sözleri ilə desək “Qafqaz sakıntıları haqqında təsəvvürün əksinə olaraq, azərbaycanlıların əksəriyyəti çox kasib yaşıyordu. Burada korupsiya və talama geniş yayılmışdı və demək olar ki, gizlədilməndi. Moskvadən gəlmüş çox saylı komissiyalardan biri heyrətə gəlmişdi. Komissiyu üzvləri Bakı dükənlərinin birində nümunə üçün 100 dəfə, 100 adda mal almış, hamısında da qiymətdə və çəkidiq aldadılmışdılar” [2, s. 10].

Bəla bir vəzifədə Azərbaycanda hakimiyyət sükanının arxasına keçən Heydər Əliyev bu vəzifəyə qədər bir sira məsul vəzifələrdə, xüsusi ilə 1956-1964-cü illərdə Azərbaycan SSR Nazirlər Soveti yamında Dövlət Təhlükəsizlik Komitəsi Əks-kaşfiyyat idarəsinin rəisi, 1964-1967-ci illərdə DTK sədrinin müavini, 1967-ci ildən isə Komitənin sədri işləmişdi. Buna görə də, ulu öndər ölkənin ümumi vəziyyətini bilirdi və bu haqqında dəqiq məlumatlara malik idi. Ulu öndər Dövlət Təhlükəsizlik orqanlarında işləyərkən dövrün tələblərinə, həmçinin tutduğu vəzifələrin prinsiplərinə uyğun olaraq əhali tərəfindən geniş şəkildə təməməsə da, özünün bacanğı, işgüzarlığı, qabiliyyəti, tələbkarlığı, qətiyyəti, yaranmış mürəkkəb şəraitdə düzgün qərarlar qəbul etməyi bacarması, obyektivliyi və s. müşbat keyfiyyətləri ilə Azərbaycan dövlət orqanları, xüsusi ilə birbaşa Moskvadakı mərkəzi hakimiyyət rəhbərlərinin diqqətini cəlb edə bilməşdi. Bunu Heydər Əliyevin Azərbaycan SSR-in rəhbəri seçildiyi plenumda çıxış edən yüksək vəzifəli partiya və dövlət xadimlərinin onun haqqında söylədiyi fikirlər də təsdiq edir.

1969-cu il iyul plenumunda çıxış edən Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi I.Kapitonov Heydər Əliyevi bəla xarakterizə etmişdi: “Heydər Əlirza oğlu Əliyevin böyük

üstünü üyü ondadır ki, hələ cavandır, 1923-cü ildə anadan olub. Bu minvalla, onun 46 yaşı var. Birinci katib vəzifəsinə isə üç illik, beş illik yox, daha uzun müddətə seçmək lazımdır. ... Son 25 ili o siyasi işdə – Dövlət Təhlükəsizlik orqanlarında çalışıb. Zənnimən, orqanlardakı işin partiyamızın işi, siyasi iş olduğumu sübut etməyə ehtiyac yoxdur. Yoldaş Əliyev respublikamızın partiya təşkilatının işində fəal iştirak edir. O, partyanın Mərkəzi Komitəsinin tərkibi nə daxildir, respublika Ali Sovetinin deputatıdır. Yaxşı təşkilatçıdır, insanlarla işləməyi bacarır, cəmi zamanda özüne və tabeiyində olanlara qarşı tövbəkarıdır” [2, s. 28-29].

Plenumda ulu öndərədək Azərbaycan KP Mərkəzi Komitəsinin I katibi işləmiş, Heydar Əliyevi yaxından tanıyan Vəli Axundov isə “yoldaş Əliyev Azərbaycan KP MK-nə yaxşı birinci katib olmaq üçün bütün xüsusiyyətlərə – həm siyasi, həm işgüzər xüsusiyyətlərə malikdir. O, qısa müddətdə böyük həcmədə işi məniməmək üçün kifayət qədər savadlı, məlumatlı, hərtərəfli hazırlıqlıdır, o dərəcədə obyektivdir ki, bütün kadrlara cəmi gözəl baxa bilər. Biz onu vicdanlı, ləyaqəti kommunist kimi tanıyınq. Dzerjinski deyirdi ki, çekistin isti ürəyi, aydın ağılı və temiz əlləri olmalıdır. Yoldaş Əliyevdə bütün bu keyfiyyətlər vardır və mən əminəm ki, bu keyfiyyətləri birinci katib vəzifəsində həyata keçirə biləcək və bizim Azərbaycan partiya təşkilatının şəxsləri əməkhanəsi layiq olmayı bacaracaqdır” [2, s. 30] – fikrini xüsusi vurğularmışdı.

Plenumda əksəriyyət səsle Azərbaycan KP MK-nin birinci katibi seçilmiş, bu vaxtadək ölkə rəhbərliyində DTK sədr müavini və sədri kimi təmsil olunan Heydar Əliyev qeyd olunduğu kimi respublikadakı vəzifəti və yeni vəzifənin böyük məsuliyyətini gözəl bilindi. Ona görə də, səsvermanın nəticələri elan olunduqdan sonra plenumda çıxış edən Heydar Əliyev demişdi: “Mən bu vəzifəyə keçməyimlə bağlı məsuliyyətim başa düşürəm, qarşısında duran vəzifələrin çətin və mürəkkəb olduğunu bilirəm. Əmin etmək istəyirəm ki, bütün qüvvəmi sərf edəcəyəm ki, bu böyük və yüksək etimadı doğruldum. Bu işdə Azərbaycan Kommunist Partiyası MK-nin bütün heyətinin, MK Bürosu üzvlərinin, respublikamızın bütün rəhbər partiya, sovet və təsərrüfat işçilərinin köməyinə və dəstəyinə arxalanır və ümid bəsləyirəm. Belə hesab edirəm ki, fəal birgə əlbir işimiz galəcək uğurlanımızın rəhbəri ola bilər” [2, s. 30].

Ulu öndər ilk çıxışında söylədiyi bu fikirlərə Azərbaycana rəhbərlik etdiyi bütün fəaliyyəti dövründə sadıq qaldı. Heydar Əliyev Azərbaycan KP MK-nin birinci katibi seçiləndən az sonra, 1969-cu ilin avqustunda keçirilən ilk plenum respublikamın həyatında dönüş mərhələsinin əsasını qoydu. Plenumda geniş mənəvə ilə çıxış edən Heydar Əliyev nüqtədə ölkədə yaranmış vəzifəyi tutarlı faktlarla dərinlənən təhlil etdi, Azərbaycan kimi böyük resurslara və imkanlara malik ölkənin böhranlı vəzifələrdən çıxarılması üçün tədbirlər planı qəbul olundu, sosial-iqtisadi sahədə qarşısında duran əsas vəzifələr, onları qısa müddətdə həll etmək üçün istiqamətlər müəyyən edildi. Ulu öndərin məruzəsi ilə respublikada xalq təsərrüfatına və mədəni quruculuğa rəhbərliyi əsaslı surətdə yaxşılaşdırılmışın, dövlət və əmək intizamının möhkəmləndirməyin, kadrların məsuliyyətini artırmağın yenidən müəyyən edildi. Bu xətt Heydar Əliyevin sonrakı məruzə və çıxışlarında, xüsusilə 1969-cu ilin dekabr, 1970-ci ilin mart və avqust plenarlarında daha da inkişaf etdirilərək elmi surətdə əsaslandırdı, respublikamın iqtisadi-siyasi həyatında xalqın mənəviyyatına mənfi təsir göstərən tənəzzül məyllərinin qarşısının alınması, sağlam mənəvi-psixoloji iqlimin, içtimai ovqatın bərqaşar olunması uğrunda uzun müddəli mübariz fəaliyyət programına çevrildi [7, s. 170].

Ölkədə həyata keçirilən məqsədyönlü tədbirlər nticəsində Azərbaycan Respublikasının içtimai-siyasi, iqtisadi-mədəni həyatında çox böyük müsbət dəyişikliklər baş verdi. İnkişaf seviyyəsinə görə uzun müddət müttəfiq respublikalar arasında axınçı yerlərdə bərqaşar olan Azərbaycan SSRİ məkanına daxil olan 15 müttəfiq respublika içərisində irəliyə doğru böyük addım atdı, geridə qalmış agrar ölkədən inkişaf etmiş sənaye, kənd təsərrüfatı, elm, təhsil və mədəniyyət mərkəzinə çevrildi. Bütün bu nailiyyətlərə görə SSRİ kimi nəhəng dövlətin rəhbəri L.I.Brejnev'in dilindən “Azərbaycan in adımlarla irəliləyir!” sözü səsləndi.

Heydar Əliyevin Azərbaycanda hakimiyyətinin I dövründə əldə olunan uğurlar haqqında çoxlu tədqiqatlar aparılmış, monoqrafiya, kitab və məqalələr yazılmış, dissertasiyalar müdafiə edilmişdir. Bu nəhəng işlər, əldə olunan uğurlar haqqında diqqəti bəzi məqamlara yönəltmək istərdik. 1970-1982-

ci illər ərzində ölkədə 250 yeni müəssisə, istehsalat sahəsi, sex açıldı. Neft emalı müəssisələri yenidən quruldu. İri elektron, elektrotexnika, radiotexnika, cihazçayırma sənayesi zavodları tikildi. Nəticədə maşınçayırma məhsulları istehsalı üç beşillik ərzində 5 dəfədən çox artdı. Respublikada sənaye istehsalı 2,7 dəfə çoxaldı. On üç il ərzində 101,5 milyard rubl dəyərində məhsul istehsal olundu ki, bu da əvvəlki 50 ildəki qədərdir. Bu zaman xalq istehlakı malları istehsalı 3 dəfə, əmək məhsuldarlığı 2 dəfədən çox artdı, fond artımı 25 faiz çoxaldı. Kənd təsərrüfatının ümumi məhsulu 2,6 dəfə, əmək məhsuldarlığı isə 2,2 dəfə artdı. 1985-ci ildə 1970-ci illə müqayisədə taxıl istehsalı 1,8 dəfə, pambıq, torvəz, meyvə 2 dəfədən çox, üzüm 5 dəfədən çox artdı. Kapital qeyuluşu artımının bir rubluna 3,5 rubluq əlavə məhsul alındı. Səkkizinci beşillikdə müqayisədə 10-cu beşillik ərzində kənd təsərrüfatının rentabelliyi 5 dəfədən çox yüksəldi. Kolxoz və sovxoziannın gölərləri 5 dəfə artdı. Üzüm plantasiyaların qısa müddət ərzində 150 min hektardan çox genişləndi. Üzüm istehsalı 1970-ci ildəki 350 min tondan 1980-ci ildə bir milyon səkkiz yüz tona çatdı [5, s. 21-22].

Respublika rəhbəri kimi Heydər Əliyev tərəfindən həyata keçirilən irimiqiyəshi tədbirlər nəticəsində Azərbaycanda pambıq istehsalı bir milyon ton həddini aşib keçdi. Əsas kənd təsərrüfatı məhsulları, xüsusi ilə üzüm istehsalı xeyli artdı. Üç milyon ton üzüm yığılması hədəf götürüldü. Faraş torvəz və maldarlıq məhsulları istehsalı maksimum həddə çatıldı. Əhalinin maddi rifah hali, yaşayış seviyyəsi xeyli yaxşılaşdı. Yaşayış məskənlərinin görkəmi tamamilə dəyişildi. Əgər ulu öndər qədər kənd və qəsəbelərdə əsasən dövlətə məxsus binaların (kənd sovetləri, kolxoz idarətləri, məktəblər, klublar və s.) üstü şiferli idisə, bəhs olunan dövrə demək olar ki, bütün yaşayış məskənlərində evlərin üstü şiferlə örtüldü. 22 milyon kvadratmetr, yəni əvvəlki 50 ildəkinin 60 faizindən çox yaşayış evi tikilməklə 2 milyondan çox vətəndaşın mənzil şəraiti yaxşılaşdırıldı.

Azərbaycanda 101 min məktəbçi-qədər təbiyə müəssisəsi, 1058 ümumtəhsil məktəb binası, Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti), Neft-Kimya, Xarici Diller, Pedaqoji, Bodan təbiyəsi və s. institutlar üçün yeni tədris korpusları, yardımçı binalar, hovuzlar, idman zalları və s. inşa edildi, tədrisə köməkçi tədbirlər həyata keçirildi. Yüksək ixtisaslı kadrlar hazırlanmaq və respublikada kadrlara olan ehtiyac ödəmək məqsədi ilə SSRİ-nin qabaqcıl ali məktəblərinə göndərilen tələbələrin sayı 40-50 nəfərdən təqribən 1000 nəfərə çatdırıldı. 20 minə yaxın yüksək ixtisaslı kadr hazırlanırdı. Bütün sahələrdə böyük uğurlara imza atan Azərbaycan o vaxtlar hər il SSRİ miqyasında keçirilən Sosializm yarışlarının 12 dəfə qalibi oldu, bu münasibətlə keçici Qırmızı Bayraqlar aldı. Bütün bu uğurlu nəticələrə görə ulu öndər Heydər Əliyev özü isə 1976-ci ildə Sov.İKP MK-nin Siyasi Büro üzvlüyüne namizəd seçildi. Azərbaycan Respublikası isə 1970-ci ildə Oktyabr İngiləbi, 1972-ci ildə Xalqlar Dostluğu, 1980-ci ildə Lenin Ordəni ilə mükafatlandırıldı. İkinci Dünya Müharibəsində alman faşizmi üzərində qələbənin təmin olunmasında böyük roluna görə, Bakı şəhəri 1978-ci ildə SSRİ-nin on yüksək mukafatına – Lenin ordeninə layiq görüldü.

Ulu öndərin Azərbaycanda hakimiyyətinin birinci dövründə milli-mənəvi dəyərlərin bərpası, qorunub saxlanması, inkişafı və təbliği sahəsində mühüm işlər həyata keçirildi. Xalqımızın yetirmələri olan bir sıra görkəmlı şəxsiyyətlərin, o cümlədən Nizami Gəncəvinin, Nəsiminin, Əcəmi Naxçıvanının, Nəsiməddin Təsinin, Aşıq Alının, Aşıq Ələsgərin, Üzeyir Hacıbəyovun və başqalarının yubileyləri qeyd olundu. Ulu öndərədək adının belə çəkilməsi qadağan olunan Hüseyn Cavidin cənazzəsi uzaq Sibirdə getirilərək doğma Vətənda – Naxçıvanda torpağa təpsirildi. Onun ailə üzvlərinin də dəfn olunduğu ərazilədə sonnular ulu öndərin özü tərəfindən əzəmətli türbə ucaldıldı. Ümummilli lider Azərbaycanın görkəmlə dövlət, elm və mədəniyyət xadimləri, həmçinin xaricdən gəlmiş görkəmlı şəxsiyyətlər ilə birlikdə bu türbənin açılışında iştirak etdi və geniş nüqtə söylədi.

Bu dövrə tez-tez işlədirilən və dövrün tələbələrinə uyğun olaraq möqsədli şəkildə təhrif edilən "Iran Azərbaycanı" söz birləşməsinin əvvəzində bütün çətinliklərə baxmayıaraq, "Cənubi Azərbaycan" ifadəsi işlənməyə başlandı [3, s. 196]. Cənubi Azərbaycan mövzusunda çoxlu şeirlər və nəşr əsərləri yazılırdı, "Cənubi Azərbaycan ədəbiyyati antologiyası", "Cənubi Azərbaycan tarixi öcherkləri" və s. kimi əsərlər nəşr olundu. Hətta 1979-cu ildə Azərbaycan Yazıçılar İttifaqı nəzdində Cənubi Azərbaycan üzrə katiblik yaradıldı. Azərbaycan xalqının uzun müddət təqiblərə məruz qalan şifahi xalq ədəbiyyatı nümunələri, bir sırada görkəmlı şəxsiyyətləri haqqında, o cümlədən gənclərin vətənpərvərlik, vətənə

məhəbbət ruhunda tərbiyə olunmasında böyük rolu olan "Dədə Qorqud", "Nəsimi", "Nizami", "Babek" və başqaları ilə əlaqədar kino filmlər çəkildi. Azərbaycan tarixinin müxtəlif mərhələləri ilə əlaqədar, xüsusilə ilə xalqımızın qəhrəmanlıq tarixi ilə əlaqədar çoxlu əsərlər (İsa Hüseynovun "Məhsət", Fərman Kərimzadənin "Xudafərin körpüsü", "Çaldırın döyüşü", Əlişa Nicatın "Qızılbaşlar", Əzizə Cəfərzadənin "Bakı 1501", Mahmud İsmayılovun "Ağ yapınçı", Mövlud Süleymanlıının "Köç" romanları və s.) yazılaraq nəşr etdirildi.

Sovetlər dönməndə məqsədli şəkildə arxa plana keçirilmiş, dayışdırılmış bir sırə Azərbaycan əsilli toponimlər – yer adları çox ustalıqla bu və ya digər dərəcədə bərpa olundu. 1935-ci ildən bəri S.M. Kirovun şəmfinə Kirovabad adındanın Gəncədə "Nizami" və "Kəpəz" rayonları, şəhərin Nizami rayonunun tərkibində "Yeni Gəncə qəsəbəsi" yandıldı. Bu qəsəbənin yaradılması ilə sənki Gəncə şəhərinin tarixi adının bərpası istiqamətində addım atıldı. Bakı şəhərində rayonlara "Nizami", "Nəsimi" kimi adlar verildi. 1979-1980-ci illərdə Bakı şəhərində inşa edilən möhtəşəm saraya "Gülüstan" adı verildi. Naxçıvan Muxtar Respublikasında Babek, Dağlıq Qarabağda Əsgəran rayonları təşkil edildi. Azərbaycanın mühüm mədəniyyət ocaqlarından olan Şuşa şəhəri haqqında mühüm qərarlar qəbul edildi. Orada XVIII əsrə Qarabağ xanlığında vezir vəzi fəsində işləmiş görkəmli Azərbaycan şairi Molla Panah Vəqifə türbə ucaldı, Bülbülün ev muzeyi açıldı, şəhərin müxtəlif yerlərində olan qədim abidələrin bərpası sahəsində xeyli işlər görüldü. Qeyd etmək yərincə düşər ki, ulu öndər Heydər Əliyev muzeylərə böyük əhəmiyyət verdiyindən və diqqət yetirdiyindən görkəmli şəxsiyyətlərin ev muzeylərinin və digər xarakterli muzeylərin açılması bütün Azərbaycanda geniş vüsət aldı. Samad Vurğunun, Üzeyir Hacıbəylinin, Bülbülün, Hüseyn Cavidin, Cəfər Cabbarlinin, Məmməd Səid Ordubadının, Cəlil Məmmədquluzadənin, Yusif Məmmədəliyevin, Həzi Aslanovun və başqalarının ev muzeyləri, bir sırə xatirə muzeyləri açıldı. Demək olar ki, bütün rayonlarda Tarix-diyarşünaslıq muzeyləri yaradıldı.

Bakıda "Sovetskaya Türkologiya" jurnalı nəşr olunmağa başladı. Türk xalqlarının daha çox yaşadığı geniş ərazilərə malik Sibirdə və Orta Asiyada deyil, Azərbaycanda belə bir jurnalın nəşrinin baş tutması və işıq üzü görməsi ulu öndər Heydər Əliyevin on böyük xidmətlərindən biri və ciddi səylərinin nəticəsidir. Ölkəmizdə 1934, 1938, 1959 və 1965-ci illərdə Azərbaycan Sovet Ensiklopediyasının nəşr olunması haqqında cəhdələr olsa da, müxtəlif səhəblərdən bu mümkün olmamışdı. Bu məsələyə böyük ənəm verən ulu öndərin dövründə əsərəldik Azərbaycan Sovet Ensiklopediyası nəşr olundu. Respublika rəhbəri bu fundamental nəşrin 10 cilddə, həm də nəzərdə tutulan 50.000 nüsxə əvəzinə 80.000 tirajla çap olunmasına nail oldu.

Qeyd etmək lazımdır ki, bütün əhaliyyəti ərzində Azərbaycan dilinin təmizliyinə və qorunub saxlanmasına böyük ənəm verən Heydər Əliyev respublika rəhbəri seçiləndən az sonra, 1970-ci ildə Azərbaycan Dövlət Universitetinin kollektivi ilə görüşündə gözlənilmədən Azərbaycan dilində çıxış etdi. Bu çıxış həmin vaxt ittifaq məşəmündə böyük sensasiya yaratdı. Bu istiqamətdə on böyük addımları isə ulu öndər Heydər Əliyev 1978-ci ildə atdı. Böyük çətinliklərə baxmayaraq onun çox ciddi səyləri nəticəsində Azərbaycan SSR-in 1978-ci ildə qəbul olunan Konstitusiyasında Azərbaycan dilini dövlət dilini kimi təsbit olundu. Moskvadan və digər böyük müttəfiq respublika rəhbərlərinin çox ciddi müqavimətinə və etirazlarına baxmayaraq Azərbaycan dilinin dövlət dil i seviyyəsinə qaldırılması haqqında qəbul olunan bu qərar Azərbaycan dilinin yad təsirləndən qorunub saxlanması və gələcək inkişafi üçün böyük zəmin yaratdı.

Hər bir Azərbaycan vətəndaşının keçmiş irsimizə, tarix və mədəniyyətimizə yaxından bələd olmasına istəyən ulu öndərin təşəbbüsü və səyləri nəticəsində onun Azərbaycanda ilk hakimiyəti illərində orta, orta ixtisas və ali məktəblərdə Azərbaycan tarixinin tədrisine ayrılan saatların miqdər artırıldı. Azərbaycan tarixin müxtəlif problemləri ilə əlaqədar sistemli tədqiqatlar aparıldı, nəticədə çoxlu monografiyalar və kitablар yazıldı, dissertasiyalar müdafiə olundu. "Azərbaycan tarixi" çoxçılılıyının hazırlanması haqqında qərar qəbul edildi. Bu əsər müəyyən obyektiv və subyektiv səbəblər üzündən həmin vaxt nəşr olunmasa da, bu möhtəşəm əsər ulu öndərin Azərbaycanda hakimiyətinin ikinci dövründə işıq üzü gördü.

Ulu öndərin hakimiyəti illərində Azərbaycan inceşənəti yüksək zirvəyə qalxdı. Bir sırə görkəmli müğənnilər, o cümlədən Rəşid Behbudov, Zeynab Xanlarova və başqaları, müsiqi kollektivləri (mə-

solon, Şənur yallısı və s.) tez-tez xanıç ölkələrə səfər edərək Azərbaycan inceşənətini yüksək səviyyədə təmsil və təbliğ etməyə başladılar. Görkəmlı elm və mədəniyyət xadimləri Sosialist Əməyi Qəhrəmanı (Mustafa Topçubaşov, İsmayıllı İbrahimov, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Rəşid Behbudov, Mirzə İbrahimov, Süleyman Rəhimov, Süleyman Rüstəm, Rəsul Rza və s.) kimi yüksək adlara, orden və medallara layiq görüldüllər.

Göründüyü kimi, Heydər Əliyevin 1969-cu ildə Azərbaycanda hakimiyyətə gəlməsi ilə ölkə həyatının bütün sahalarında çox böyük müsbət dəyişikliklər baş verdi. Sovet totalitar rejiminin yaratdığı mahdud imkanlardan məharətlə istifadə edən Heydər Əliyev Azərbaycanın sosial-iqtisadi, mənəvi-mədəni inkişafına zəmin yaradacaq mühüm qərarlara imza atmaqla, doğma vətəninin çiçəklənməsi üçün mümkün olan hər şeyi etdi. Hələ o zaman Azərbaycanın müstəqil dövlət kimi yaşaya bilməsi üçün zəruri olan əsaslar – iqtisadi, mənəvi-mədəni potensial yaradıldı, milli kadır problemi həll edildi. O dövrdə iqtisadiyyat, mədəniyyət, təhsil sahəsində əldə edilən tərəqqi, milli birliyə nail olunması, milli özüñüdərkin yüksəlişi müstəqil dövlətin yaranmasına xidmət edən strategiyanın bünövrəsini qoydu. Bugünkü müstəqil Azərbaycanın əldə etdiyi uğurlar həmin dövrdə Heydər Əliyev tərəfindən yaradılmış möhkəm temsilə əsaslanır [4, s. 7].

Bütün bunları nəzərə alaraq tədqiqatçılar ümummilli lider Heydər Əliyevi on mürəkkəb, ziddiyətli tarixi proseslərin gəndişəndən bacarıqla baş çıxaran, on çətin vəziyyətdə də təmkinin itirməyən, qibət olunacaq iradə nümayış etdirən bir şəxsiyyət kimi təqdim edirlər. Həmçinin onlar Heydər Əliyevi dünyadaki geosiyasi dəyişiklikləri realistcəsinə qiymətləndirib mansub olduğu xalqın, ölkəsinin maraqlarına pragmatik cəsine və dəqiqliklə yönəltməyi bacaran, Sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə böyük strateq kimi dövlət müstəqilliyinə zəmin yaradan siyasi, iqtisadi və hüquqi sahədə mühüm addımlar atan və bu istiqamətdə ciddi nailiyatlar əldə edən təkrarsız lider kimi dəyərləndirirlər [1, s. 12-13].

Ulu öndərədək Azərbaycana qarşı ərazi iddialarını on yüksək səviyyələrə çatdırın və bu sahədə müsəyyən uğurlar qazanan ermənilər Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu 1969-1982-ci illərdə və sonrakı 5 ildə, başqa sözlə desək, Heydər Əliyevin Moskvada işlədiyi 1982-1987-ci illərdə kiçik istisnalar nəzərə alınmazsa bu istəklərini bünəzər vərə bilədilər. Çünkü, müsahibələrinin birində vurğuladığı kimi ulu öndər birinci katib seçiləndən bir ay sonra, 1969-cu ilin sentyabrında Ermənistən KP MK-nin birinci katibi A.Koçinyanın arzusu ilə onunla Qazax rayonu ilə İcevan rayonunun sərhədində görüşmiş, ondan tələb etmişdi ki, erməni millətçilərini Azərbaycana qarşı ərazi iddialarından çıxındırmak üçün əməli, konkret işlər görsün. Bu isə öz nəticəsini vermiş, narahatlılıq doğuran hadisələr baş verməmişdi. Hətta Heydər Əliyevin nüfuzu və mərkəzdə sözünün iti kəsəri MK-nin katibi M.Suslovun A.Koçinyana "Xvatit armyanskoqo naçionalizma" deməsi ilə nəticələnmişdi. Uzun illər boyu ermənilərin əliylə tərədilən faciələri müşahidə edən M.Suslovun bu deyimi A.Koçinyanın üzünə birdən-birə çırpılmışmışdı. Bu söz silləsi yalnız M.Suslovun fikri deyil, bütün Siyasi Büromun səsi kimi qalmışdı Koçinyanın yaddaşında [8, s. 48-49]. Ona görə də, ulu öndər sonralar deyirdi ki, "1969-cu il iyulun 14-dən 1982-ci il dekabrın 3-na kimi Azərbaycan KP MK-nin birinci katibi olmuşam. Bu müddədə Azərbaycan ərazisinin bir qarışı da Ermənistana verilməyib". Burada bir cəhəti xüsusi vurğulamaq lazımlı gəlir ki, ulu öndərin Azərbaycanda hakimiyyətinin birinci dövründə nəinki ermənilərə torpaq verilməmiş, hətta məlum 14 iyul plenumundan bir az əvvəl Azərbaycanın taxminən iki min hektar torpağının Ermənistana verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyatının 1969-cu ilin may ayında qəbul etdiyi qərarın i crası ulu öndər tərəfindən dayandırılmış və həmin torpaqların Ermənistana verilməsinin qarşısı alınmışdı.

"Azərbaycanın sovet dövründə inkişafının ən bariz nəticəsi odur ki, həmin dövrdə yaranmış iqtisadi, elmi-texniki və mədəni potensial respublikamızın tam müstəqil dövlət kimi fəaliyyət göstərməsi üçün möhkəm zəmin yaratmışdır" – deyən Heydər Əliyevin Azərbaycanda hakimiyyətinin birinci dövründəki fəaliyyətinə bu qısa baxışdan sonra onun 1969-1982-ci illər zamanın çarçivəsindəki həyatı keçirdiyi tədbirləri, əldə olunan uğurları öz sözleri ilə dəyərləndirmək istərdik: "Mən uzun ömür yaşamışam, 13 il respublika partiya təşkilatına rəhbərlik etmişəm, xalqımın mənəvi təmizliyi uğrunda mübarizə apamışam. Ola bilsin ki, bu mübahizədə mən özümə xeyli düşmən qazanmışam, cünki, ilk növbədə nətəmiz adamlarla vuruşmuşam. Təsəssüf ki, onların yüksək müqavimət göstərmək bacarığı

vardır, canları barkdır – vəziyyət dəyişən kimi baş qaldınırlar. Mən xalqım qarşısında təmizəm! Bu da monim ən böyük sərvətimdir” [2, s. 777].

Sonda nəticə olaraq demək olar ki, Azərbaycan 1969-1982-ci illərdə, Rusiya imperiyası və Sovet dövləti tərkibində olduğu bütün tarixi dövr ərzində, özümün ən yüksək inkişaf zirvəsinə qalxdı. Heydar Əliyevin çox dərindən ölçülüb-biçilmiş, galəcəyə istiqamətlənmış müdrik və cəsarətli fəaliyyəti nəticəsində, o zaman Azərbaycan bütün Sovet İttifaqında ən qabaqcıl şəhər və kənd təsərrüfatı respublikasına, SSRİ məkanında nəşəng tikinti meydانına çevrildi. Elm, mədəniyyət və kadr hazırlığı ən yüksək zirvəyə qalxdı. Uzaqqorən və daim xalqının galəcəyini düşündən böyük dövlət xadimi öz xalqını həyatın bütün sahələrində müstəqil yaşamağa hazırladı. SSRİ-nin dağılaşacağını qabaqcadan görən Heydar Əliyev bugünkü müstəqil, yeni Azərbaycanın quruculuğuna hələ o zaman başlamışdı. Bir sözlə ötən əsrin 70-ci illərində Heydar Əliyevin rəhbərliyi və himayəsi ilə Şimali Azərbaycanda milli oyanış və müstəqilliyyət doğru Böyük Dönüş dövrü başlamışdı. Buna görə də, XX yüzilliyin 90-ci illərində böyük Sovet İmperiyası çökəkən məhz Heydar Əliyevin uzaqqorən, olduqca gərgin, səmərəli və cəsarətli dövlətçili k fəaliyyəti nəticəsində Azərbaycan müstəqil yaşamağa tamamilə hazır idi [6, s. 302].

Ulu öndər Heydar Əliyevin Azərbaycanda hakimiyyətinin birinci dövründə ölkəni inkişaf etdirmək üçün həyata keçirdiyi tədbirlər və bu sahədə əldə etdiyi möhtəşəm uğurlar ona ümumxalq məhəbbətinin və böyük inamın yaranmasına götrib çıxardı. Məhz xalqın bu inamının, sevgi və məhəbbətinin nəticəsi olaraq Azərbaycan keçən yüzilliyin 90-ci illərinin əvvəllərində üzurum qarşısında qalarkən, ölkənin parçalanması, vətəndaş mühərabəsi, qarası qırğını, dövlətçiliyin itirilməsi təhlükəsi ilə üzləşərkən xalq ölkənin nəcətini həmin vaxt Naxçıvanda yaşayan və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışan görkəmli dövlət xadimi Heydar Əliyev şəxsiyyətində gördü. Ona görə də, Azərbaycan xalqı təkidlə onun 15 iyun 1993-cü ildə yenidən Azərbaycanda hakimiyyətə gətirilməsinə nail oldu.

ƏDƏBİYYAT

1. Ağamah F. Dövlətçiliyimizin İlham Əliyev mərhəlesi. Bakı: Oskar NPM, 2005, 304 s.
2. Axundova E. Şəxsiyyət və zəman. II hissə, Bakı: Ozan, 2007, 784 s.
3. Azərbaycan tarixi: 7 cilddə, VII c., Bakı: Elm, 2003, 676 s.
4. Qasımov Ə. Heydar Əliyev və Naxçıvan Muxtar Respublikasının inkişaf tarixi (1969-2003-cü illər). Bakı: Turxan NPB, 264 s.
5. Qayıdış (1990-1993). Təkmilləşmiş və yenidən işlənmiş ikinci nəşr / Tərtib edən Əli Həsənov. Bakı: Azərbaycan, 2008, 840 s.
6. Mahmudov Y. Azərbaycan tarixində Heydar Əliyev şəxsiyyəti. Bakı: Təhsil, 2002, 328 s.
7. Naxçıvan ensiklopediyası: 2 cilddə. I c., Naxçıvan, 2005, 361 s.
8. Orucov H. Heydar Əliyev və Azərbaycanda məlli siyaset. Bakı: Şərq-Qərb, 2001, 160 s.

Hajifakhraddin Səfərli

JULY 14, 1969 IS THE DATE WHEN THE PATH LEADING AZERBAIJAN TO DEVELOPMENT AND PROSPERITY BEGAN

The article tells about the activities of the national leader Heydar Aliyev in the first period of his leadership in Azerbaijan. It is noted that as a result of the purposeful policy of Heydar Aliyev, who was elected on July 14, 1969 as the first secretary of the Central Committee of the Communist Party of Azerbaijan, Azerbaijan turned from a backward agrarian country into a country with developed industry and agriculture, into a center of science, education and culture. A strong human resources potential has been created. As a result of the successful policy pursued, Azerbaijan, which occupied leading positions among the 15 union republics, was one of the two republics ready for independence after the collapse of the USSR.

Keywords: Azərbaycan, Naxçıvan, government, industry, agriculture, culture, development.

Гаджифахретдин Сафарли

14 ИЮЛЯ 1969-ГО ГОДА – ДАТА НАЧАЛА ПУТИ, ВЕДУЩЕГО АЗЕРБАЙДЖАН К РАЗВИТИЮ И ПРОШВЕТАНИЮ

В статье рассказывается о деятельности общенационального лидера Гейдара Алиева в первый период его руководства Азербайджаном. Отмечается, что в результате целенаправленной политики Гейдара Алиева, избранного 14 июля 1969-го года первым секретарём Центрального Комитета КП Азербайджана, Азербайджан из отсталой аграрной страны превратился в страну с развитой промышленностью и сельским хозяйством, в центр науки, образования и культуры. Был создан мощный кадровый потенциал. В результате проводимой успешной политики занявший передовые позиции среди 15 союзных республик Азербайджан после распада СССР был одной из двух республик, готовых к независимости.

Ключевые слова: Азербайджан, Нагчынан, власть, промышленность, сельское хозяйство, культура, развитие.